

# UNUDULMAZ İLYAS ƏFƏNDİYEV

Hərdən fikirləşirəm ki, qələm adamları, xüsusilə BÖYÜK SÖZÜN BÖYÜK CƏFAKEŞLƏRİ xalqına, elə sözün özünə xidmət etmək yükünü çiyinlərinə götürməsəydi dər həyatımız necə də bomboz, mənasız olardı. Axi insan həyatını mənalandıran təkcə ətraf mühit, təbii mənzərə və yaxud tikilən binalar, çəkilən yollar, salınan körpülər və digərləri deyil. Mənim düşüncəmə görə, insan ömrünün ən mənali məqamı sözlə baş-başa qalması, sözdən qidalanması, sözdən yararlanması hallarıdır. Yəni elm, ədəbiyyat, incəsənət özünü ifadə etdiyi sözdə, fikirdə insan ömrünü şərəfləndirir, hətta qidalandırır da.

Bax, bu mənada düşünən insanın həyatının bir parçasına çevrilən böyük söz istənilən yerde, istənilən məqamda köməkçiye də, məsləhətçiye də, hətta ümidi də çevrilə bilir. İnsanın formalasılıb yolunu, məramını müəyyənləşdirməsində köməkçi olur, onun ideyalarını cılalayır, yoluna işiq salır.

Mən həyatda böyük söz yaradan insanların bir neçəsi ilə yaxından, uzaqdan temas qura bilmışəm. Onların arasında xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Süleyman Rüstəm, Xəlil Rza, Qabil, xalq yazıçısı Bayram Bayramov, İlyas Əfəndiyev və eləcə də bu gün əsərlərini maraqla oxuduğum bir çox qələm adamları ilə olan şəxsi tanışlığım həyatımın ən önemli anları, ayları, illəridi. Çox qəribədi ki, şəxsən tanıdığını bu söz adamları içərisində xalq yazıçısı İlyas Əfəndiyevle Akademik Milli Dram Teatrında qarşılaşmışam. Ve ilk dəfə onu lap yaxından, üzbüüz "Unuda bilmirəm" tamaşasının premyerası zamanı əyələşdiyi lojanın arxasından görmüşəm. Beləcə, ilk dəfə yaxından gördüğüm İlyas Əfəndiyevi isə lap çox-çox əvvəl, hələ Tuğ kənd orta məktəbində oxuduğum illerdə mütləcə edib, sevib, yaradıcılığından zövq almışam.

İndi xatirələrə üz tutanda orta məktəb illərində xüsusi çəkisi olan məktəb və kənd kitabxanasının dəyərini heç nə ilə dəyərləndirə bilmirəm. Çünkü bu kitabxanaların zəngin və rəngarəng müəllif mühiti məni hər gün özünə çəkirdi və az qala hər gün yeni bir kitabı oxuyub başa vurmağa çalışırdım. Özü də təkcə özüm oxumurdum, həm də bu kitablar mənim sinif yoldaşlarımla olan bir səmimi yarışmamızın obyektiyinə çevrilmişdi. Hamımız daha çox oxumaq və oxuduqlarımıza da müzakirə etmək üçün yazılmamış bir yarışın iştirakçısına çevrilmişdi. Oxuduğumuz əsərlərin qəhrəmanları dilimizin əzbəri, müəllifləri isə bizim sevimli məsləhətçilərimiz, həyatımıza işiq salan insanlar idi. Bu sıradə İlyas Əfəndiyev və onun əsərləri birinci yerlərin şərksiz sahibi idi. Çünkü həyatımızın kəndlə bağlı ən gözəl çağlarını özündə əks etdirən "Kənddən məktublar" və "Aydınlıq gecələr" kitabları bize

kəndi yenidən sevdirir, yenidən tanındır. Burada oxuduğum "Apardı sellə Saranı" hekayəsi mənə yaşlıların dilindən eşitdiyim qədim bir rəvayətin çox orijinal, şirin və yaddaqalan, həm də inandırıcı bir təqdimatı idi. Mən bu əsəri oxuyarkən yaşımin az olmasına baxmayaraq, həmin o əfsane ilə, müəllifi çox böyük yazıçıımız olan İlyas Əfəndiyevin "Apardı sellə Saranı" əsərini müqayisə etməyə, hətta sərbəst inşa yazısında onun müəyyən detallarından istifadə etməyə çə-

məhsulu olmadığını, əksinə, xalq yazıçısı İlyas Əfəndiyevin həyat gerçekliyini, faktları öz ustاد qələmi ilə böyük sözün zirvəsinə qaldırı bildiyini görməklə bununla fəxr edirdilər və bildirirdilər ki, bax, əsl yazıçı belə olar. Yəni həyatda gördüyü həyatda yaşayanlara öz şirin və bədii təffükürünün dili ilə yenidən, özü də tamam fərqli bir formada çatdırı biler.

Doğrudan da bədii söz ürəyə yol tapanda ömrü uzanır, illərə, qərinələrə calanır. Mən Azərbaycan dramaturgiyasında öz erası olan İlyas Əfəndiyevin təkcə əsərlərinin siyahısını gözdən keçirəndə istər-istəməz içimdəki bir inamı yenidən yaşayır və yenidən dile gətirirəm. Mən inanıram ki, nə qədər Azərbaycan teatrı, Azərbaycan səhnəsi var, İlyas Əfəndiyevin əsərləri də olacaq, yaşayacaq, tamaşaçıları öz ətrafına yığacaq və belecə İlyas Əfəndiyevi də yaşadacaqdı. Bir anlıq "Unuda bilmirəm", "Mahni dağlarda qaldı", "Qəribə oğlan", "Büllür sarayda", "Hökmdar və qızı", "Sən həmişə mənimləsən", "Xurşid Banu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsəli", "Atayevlər ailəsi" və digər əsərləri göz önünə gətirib o illərə, o əsərlərin səhnəyə qədəm qoyduğu zamana qayıdır. Özümdən asılı olmayıaraq, İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı bəxş edən Azərbaycanın ünlü sənət adamlarını, aktyorları, rejissorları xatırlayıram. Həmin əsərlərdə səslənən müsiki-ləri sanki dinləyirəm. O əsərlərin təkcə tamaşaçısına yox, həm də iştirakçısına çevrilirəm. Bu isə böyük yazıçının öz qələminin gücü ilə oxucusunun yaşatmaq və yaşaməq inancını gücləndirməsi, qüvvətləndirməsi və bəzən də bu hissi ona çox rahat, könül xoşluğu ilə bağlılaşmasının nümunəsididi.

Belə ki, İlyas Əfəndiyev hər bir əsərində hər bir qəhrəmanın timsalında oxucusunu görür, duyur, qiymətləndirir, yaşadır. Onun əsərləri təkcə kitab rəflərini bəzəmir, həm də ürəklərdə özü üçün ayrıca bir guşə yaradıb. Bu guşənin gülüstən olması artıq öz hökmünü tapıb, öz təsdiqini gerçəkləşdirib. Belə ki, Azərbaycan adlı məməkətin bütün coğrafiyasını, tarixini, əxlaqını, mənəviyyatını, adət-ənənəsini, bütövlükdə varlığını özündə əks etdirən bu əsərlər artıq bütün Azərbaycanın mülkiyyətinə, sərvətinə, varidatına çevrilib.

**Deməli, bu milliləşmə, bu bəşəriləşmə və bütövlükdə əsərlərin sevilib ürəklərdə, könülərdə özünü yaşatması Tanrıının İlyas Əfəndiyevə böyük sevgisi ilə yanaşı, İlyas Əfəndiyevin də xalqına, xalqının da ona güvəncinin həyat gerçəkliliyidid. Bu gerçəklilik isə İlyas Əfəndiyevi dünən yaşadığı kimi bu gün də yaşadır, sabah da yaşadacaq. Biz ondan yalnız cismən ayrılmışıq.**



işmişəm. Orta məktəbin yuxarı siniflərində ən çox oxuduğumuz və böyük həvəsle müzakirə etdiyimiz ədəbiyyat müəllimimizin təşəbbüsü ilə məktəbdə yaradıcılıq gecəsini keçirdiyimiz İlyas Əfəndiyevin "Körpüsalanlar" və "Söyüdülər" romanları sözün bütün mənalarında bizi öz aurasına alan bir gerçək mühit idı. Elə bir mühit ki, biz ondan qidalanırdıq, ondan öyrənirdik. Hətta bəzilərimiz bu əsərlərin qəhrəmanlarını özümüzə ideal da seçmişdik. Oxuyub hafizəmizə köçürüyümüz, yaddaşımızda yaşatdığımız "Dağlar arxasında üç dost" romanı da məhz bizim gənclik illərimizin sevilən əsərlərindən idi.

Həyatımın kitabla, bədii ədəbiyatla bağlı dönmənin ikinci mərhələsində İlyas Əfəndiyevin "Sarıköynək Vəlehin nağılı", "Geriye baxma, qoca", "Üçatılan", "Xan cinar" romanları xüsusi yer tutur. Birmənali deyə bilərəm ki, "Geriye baxma, qoca", "Üçatılan" romanları təkcə mənim deyil, hətta evdə kitaba marağı olan yaşı atamın və digər aäsaqqalların da diqqətini çəkmişdi. Çünkü onlar bu əsərlərdə adları keçən bir çox insanların həyatda mövcud olduğunu söyleməklə müəyyən faktların da həqiqətə söykəndiyini, yəni əsərin başdan-başa bədii təxəyyülün